

Təbii sərvətlərimiz

Müxtəlif arxiv materiallarını, ayrı-ayrı alımların mənbələrdə çap olunmuş məqalələrini, fikirlərini təhlil edərək sübut olunub ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki vəziyyətinə görə dünyada ən böyük çinar meşəsidir.

Çinar (*Platanus*) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr relikt florasının yadigarı sayılır. Mezozoyun tabaşır dövrünün süxurlarında bu ağacların qalıqları tapılmışdır.

Çinar çiçəkli bitkilərin ən qədim növbəndən biridir. Gözəlliyyinə, görkəmənin və nadir bioekoloji əlamətlərinə görə onu Şərqi ağaç florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çatirinə görə isə Cənubun nəhəng ağaç adlandırırlar.

Geniş və sıx çetirli olmaqla qışda yarpaqlarını tökürlər. Gövdəsi çox möhkəmdir (boyu 40-50 metr qədər, göv-

çetirlerle örtülməsinə baxmayaraq, onların alt hissəsi işıqlıdır. İkinci mərtəbə, demək olar ki, bilinmir. Burada meşəaltı yoxdur. Çinarlar çaybasarda sıxlığıdır. Çaybasın kənarlarına doğru getdikcə onlar qoz ağacları ilə evəz olunur. Çayın sahiləri boyunca söyüd ağacları da geniş yayılmışdır. Ekspedisiya üzvləri çinarların çay vadisi boyunca yayıldığını göstərsələr də, bu çayın Bəsitçay olduğunu yazmışlardır.

Tanınmış təbiətşünas alim İ.S. Səfərovun "Azərbaycanda təbii çinar ağacları" məqaləsində məlum olur ki, Azərbaycan SSR-də endemik çinar ağaclarının mövcud olması barə-

diki Ermənistan sərhedinə keçir. Beləliklə, Bəsitçay vadisində çinar meşəliy 20 km uzanır. Azərbaycan ərazisindəki Bəsitçay və onun yuxarı qolları Xaçınçay, Şixavuzçay (Şikaxoxçay) (Bu qollar idiki Ermənistan ərazisindədir) vadisində çox yaşlı və iriölülü ağacların sayı 1200-ə çatır və çoxlu pöhrəliklər də yayılmışdır. Çinarlar ömrü boyu pöhrə verir. İri-gövdəli ağacların hamısının kötük hissəsindən çoxlu (40-100 ədəd və daha çox) pöhrələr qalxır. Ağaclar qocalaraq yıldızlıqda bu pöhrələr böyükərən ana ağaçları əvəz edir".


Q.Ş.Məmmədov, M.Y.Xəlilovun "Azərbaycanın meşələri" kitabında göstərilir ki, "Dünyada yayılmış çinarın 8 növündən Qafqazda yabanı və ya yabanlaşmış halda bir növü - Şərqi çinari bitir. Şərqi çinari boyu 30 (45), diametri isə 1,5-3 (5) m-ə çatan geniş deyirmi çetirli ağaçdır".

Çinar ağacının Azərbaycanda mədəni mənşəli, yabanlaşmış, təbii hal-

tərəf uzanaraq seyrəkləşir, 7-8 km məsafədə idiki Ermənistan ərazisinə keçir. Bu çinar meşəsi Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında Bəsitçayın Araz çayına qovuşduğu yerdə 200-300 m məsafədə seyrəlib qurtarır.

Bəzi mənbələrdə Bəsitçay vadisindəki çinar meşəsinin Avropada birinci, dünyada ikinci olduğu göstərilir və dünyada ən böyük çinar meşəsinin Şimali Amerikada-Kanada ərazisində olduğu söylənir. Lakin bu fikir heç bir elmi mənbəyə əsaslanmır.

"SSRİ-nin qoruqları, Qafqazın qoruqları" kitabında biologiya elmləri namizədi E.V.Roqacevanın məqaləsində göstərilir ki, "Kiçik Qafqazın cənub-şərqi hissəsində yerləşən Bəsitçay vadisindəki qoruq uzunluğu təqribən 15 km və eni 150-200 m olmaqla çay vadisi boyunca yayılmışdır. Çayın mənbəyinə doğru davamı Qərbdə idiki Ermənistan ərazisindəki meşələrə keçir. Qoruq dəniz səviyyəsindən 600-800 m hündürlükde



Dünyanın ən böyük çinar meşəsi

dəsinin çevrəsi 18 metr çatır). Yarpaqları növbəli düzülüşlü, barmaqvari dilimlidir, uzun saplaqlıdır. Xirda çiçəkləri bircinslidir. Erkekcik çiçəkləri sarıntı rəngdə olub qoltuq çiçək qrupunda yerləşir. Dişicik çiçəkləri isə nisbetən iri, al-qırmızı şarabənzər başlıqla toplaşır. Onlar bəzən 2-7 ədəddən ibarət uzun çiçək saplağında sallaq şəkildə olurlar. Hər iki çiçək bir ağaçda olduğundan birevli müxtəlif cinsli bitkidir.

Çinarın meyvəsi çoxlu findiqçalardan ibarət olub bütün qışı ağaçdan asılı vəziyyətdə qalaraq ağaçca xüsusi cazibədarlıq verir. Yarpaqlarını qışda tökürlər, aprel-may aylarında çiçəkləyir. Meyvəsi (toxumu) sentyabr-oktyabrda yetişir. Növbəti ilin yazında şarabənzər meyvələr parçalanır və findiqçalar yere tökürlər, külək vəsítəsilə uzaqlara sovrulur. Yaşlı ağacların gövdəsinin qabığı yaşılmıtlı pulcuqvari olub qopduğundan ağaçın gövdəsi ala-bəzək görkəm alır. Çinar tez böyüyən və uzun ömürlü ağaclarandır. Ağacların 80 faizi kök pöhrələrdən cürcür. Çinar 10-15 yaşından meyvə verməyə başlayır, ən məhsuldar dövrü 150-200 yaşındadır. Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Yüngül, möhkəm cizgili oduncağından faner, parket, mebel istehsalında, gəmiqayırmadan və eləcə də dekorativ ağaç kimi yaşıllaşdırımda istifadə edilir.

Görkəmli rus alimi İ.V.Palibin "Flori SSSR" kitabında Qafqazın cənubunda çinar ağaclarının sistematiq təsnifatını vermiş və göstərmişdir ki, bu çinar meşələri yabanı halda şərqi və cənubi Zagafqaziyada yayılmışdır.

M.Kirpiçnikov və Q.Axundovun məqaləsində verilir ki, akademik A.A.Qrossheymin başçılıq etdiyi cənubi Qarabağın bitki aləmini öyrənən ekspedisiya A.V.Şelkovnikov tərəfindən məlumatlandırmış və onlar 1948-ci ilin yayında təbii çinar meşəsinin yayıldığı əraziye gəlmişlər (yeni Zəngilan rayonu ərazisindəki Rəzdərə yabanı çinar meşəsinə - O.Ə). Ekspedisiya nümayəndələri göstərir ki, burada çinarlar 25-30 m hündürlükdədir və diametri 2,5 m -ə qədərdir. Ağaclar yaxşı vəziyyətdədir. Təqribən eyni yaşlıdır (150-200 il). Çinarların üstü

də meşələrin yayılması ilə bağlı keçmiş mənbələrdə heç bir məlumat rast gəlinmir. Son vaxtlara qədər müxtəlif mənbələrdə çinar ağaclarının, ancaq Kiçik Asiya və Himalayda təbii yolla cürcür artlığı, Yer kürəsinin başqa yerlərində isə bu qiyəmtli çinar ağaclarının ancaq insanlar tərəfindən əkilil becərilməklə yetişdirildiyi güman edilirdi.

Buna görə də Kiçik Qafqaz dağlarının cənub-şərqi yamaclarında, Azərbaycan SSR ərazisində çinar ağaclarının təbii (yabanı) yolla cürcür artması həm meşəçilik elmi, həm də nəbatat elmləri üçün böyük əhəmiyyətə malikdir.

Zəngilan rayonunda Zəngəzur silsiləsinin şərqi yamaclarından başlayıb axan Bəsitçay boyunca 12-15 km məsafədə təbii (yabanı) çinar ağacları bitmişdir. Şimal tərəfdən bu çinar ağaclarına püstə, əzgil, dağdağan, palas murdarçası, qara murdarça, qaratikan, yemişan, alça və sairədən ibarət olan kserofit xarakterli meşə massivləri, cənubdan isə palid, vələs, vən və digər ağaclarдан ibarət meşəliklər qovşur.

Çinar ağaclarının yaşı orta hesabla 250-300 ilə yaxındır. Hündürlükləri 40-50 m olub, diametrleri 3-5 m-dir. Onlar yaşlılıq işlərində əvəzənilməz ağaç növlərindən biridir. Cəbrayıllı, Ağdaş, Göyçay, Zaqqatala, Gəncə, Şəmkir və bir sıra başqa rayonlarda bitən nəhəng çinar ağacları bu yerləri xeyli gözəlləşdirir.

Çinar tez böyüyen ağaçdır. Qələm vəsítəsilə çoxaldılır. Kök salmış qələmləri çıxarıb əkmək daha məsləhətdir. Belə qələmləri isə xüsusi şitilliklərdə hazırlamaq lazımdır.

I.S.Səfərov və K.S.Əsədov "Azərbaycan meşələrinin nadir ağacları və qolları" kitabında çinar haqqında xeyli məlumatlar vermişlər: "Şərqi çinari Təbaşır dövrünün qədim florasının nümayəndəsi olmaqla Azərbaycan SSR-də Kiçik Qafqazın cənub-şərqi dəki Bəsitçay vadisində qalmışdır. Burada Azərbaycan SSR ərazisində çinar meşəliyinin uzunluğu 12 km, eni 60-200 m olan 102 hektara yaxın sahəde yayılmışdır. Çinarlıq çayın mənbəyinə tərəf uzanaraq 7-8 km in-

da bitdiyi barədə müxtəlif fikirlər vardır. Lakin əksər dəlillər onun yabanı (təbii) olmasını təsdiq edir.

B.H.Təhməzov, E.F.Yusifov, K.S.Əsədov göstərir ki, "Azərbaycanda çinarların ən qədim və geniş təbii meşəsi Zəngilan rayonu ərazisində qalmışdır. Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğalına qədər Bəsitçay vadisində müxtəlif yaşlı ağacların sayı 4500-5000 ədədə yaxın, idiki Ermənistan ərazisindəki çinar ağacları da nəzərə alınmaqla, onların ümumi sayı 7000 ədədə qədər idi".

Respublikamızda yayılan çinar növü Şərqi çinari və ya barmaqyarpaqlı çinar adlanır. Şərqi çinari Yunanistanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahilərində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada, Cənubi Qafqazda geniş yayılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) sahəsi 120 hektara yaxın olan Zəngilan rayonu çinar meşəsi tamamilə Azərbaycana məxsus idi. 1920-ci ilde Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra Azərbaycanın Zəngəzur torpaqlarının bir hissəsi idiki Ermənistanın verilmişdir. Bunun nəticəsində Bəsitçay vadisindəki çinar meşəsinin müəyyən hissəsi Bəsitçayın qolları olan Xaçınçay və Şixavuzçay vadiləri boyunca yayılan çinar ağacları seyrək şəkildə idiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixa-vuz (Şikaxox) kəndləri ərazisində qalmışdır. Şixavuz kəndindən bir qədər yuxarı "Almalıq bağı" və ona yaxın olan ərazilər Boğazyurd (bəzən Pirçivanyurd) adlanırdı. Zəngilanlılar son dövrələrə qədər bura yaylağa istirahətə gəlirdilər.

Qalereya şəkilli koridorvari uzaq çinar meşəliyində qoz, dağdağan, araz palidi, əncir, nar, saqqız, iydi, əzgil, alma, armud, alça ağacları ile yanaşı, böyürtkən, yemişan, itburnu və s. kolları da yayılmışdır.

Tanınmış təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsinin qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonu ərazisində 117 hektar sahəni əhatə eden Bəsitçay Dövlət qoruğu yaradılmışdır. 1980-ci ilin oktyabrında qorun sahəsi 10 hektar azalaraq 107 hektar teşkil edir, bunun 100 hektarını meşə, qalan 7 hektarını Bəsitçay vadisinin daşlı və qumlu sahələri tutur. Azərbaycan ərazisində uzunluğu 12 km, eni 60-200 m olan çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Çinar ağacları çayın mənbəyinə

yerləşir. Azərbaycanda çinar meşəri Bəsitçay vadisində qoruğun sahəsinin 93,5 faizini tutur. Burada çinarlar 900 m-ə qədər yüksəklikdə, əkilmış halda 1200 m yüksəkliyə qədər bitə bilir. Qorudakı çinar ağaclarının orta yaşı 170-dir. İndiki dövrde burada nəhəng çinarların yaşı 1200-1500 il olmaqla, hündürlüyü 50 m, diametri 4 m-dir. Azərbaycanın hər yerində təbiət abidəsi olaraq çinarlar qorunur. Relikt bitki olan Şərqi çinari keçmiş SSRİ-nin "Qırmızı kitab"ına daxil edilmişdir. Azərbaycan ərazisində geniş yayılmış yabanı (təbii) Şərqi çinari (*Platanus orientalis L.*) meşəsi dünyanın ən böyük meşə massividir.

Araşdırımlar apararaq belə nəticəyə gəlirik ki, Azərbaycan Respublikası Zəngilan rayonu ərazisindəki Şərqi çinari (*Platanus orientalis L.*) yabanı meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir. Bu meşə massivi sahəsinin böyüklüğünü görə dünaya birincidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqışesi ilə bağlı Azərbaycanın əzəli oğuz-türk torpaqları olan Dağlıq Qarabağ və onun ətrafinən 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıllı, Füzuli, Qubadlı, Zəngilan) erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir. Həmin ərazilər Ermənistanın nəzarəti altındadır. Bunun nəticəsində digər tərixi və mədəni abidələr kimi Zəngilan ərazisindəki dünyanın nadir təbiət incilərindən olan çinar meşəsi müxtəlif mənbələrdən verilən məlumatlara görə ermənilər tərəfindən vəhşicəsinə qırılır, talan edilir, kəsilib satılır. Tarixi abidələr dağdırılır.

Planetin mədəniyyət və təbiət abidələrinin mühafizəsi və qorunması məsələləri ilə bilavasitə UNESCO təşkilatı məşğul olur. Bu vəzifə 1972-ci ilde 164 ölkənin imza atdığı "Bəşəri əhəmiyyətli mədəni və təbii xarakterli əsrləri abidələrin mühafizəsi üzrə" Paris konvensiyası əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi bu konvensiyani 1993-cü ildən ratifikasiya etmişdir. Bəşəri əhəmiyyətli təbiət abidələrin yerləşdiyi ərazilər asılı olmayıaraq planetin bütün insanların məxsusudur. Bəşəri əhəmiyyətli mədəni və təbii xarakterli əsrləri abidələrin mühafizəsi komitəsi və digər beynəlxalq təşkilatlar dünyanın nadir təbiət abidələrindən biri olan Bəsitçay Dövlət Qoruğunun ermənilər tərəfindən vəhşicəsinə qırılmasına və terrora məruz qalmışına etiraz səslerini ucaltmalı və bu vəhşiliyin qarşısı alınmalıdır.

Oqtay ƏLƏKBƏROV,
coğrafiyaşunas, tədqiqatçı